

4-DİMETİLAMİNÖBENZALDEHİDİN BƏZİ ÇEVRİLMƏLƏRİ


L.E. Ağayeva, L.E. Cəfərova, İ.M. Şixaliyeva, İ.Q. Məmmədov

Bakı Dövlət Universiteti
aglamani17111@sabah.edu.az

4-Dimetilaminobenzaldehid (DMAB) tərkibində amin, eləcə də aldehid qrupu olan birləşmə olub hidrazin, indolların təyini prosesində istifadə olunur və Erlix (birləşmənin adı Nobel mükafatı laureati Pol Erlixin şərəfinə verilmişdir və bu reagenti tif xəstəliyini sadə ishaldan ayırd etmək üçün istifadə etmişdir), Kovaç (izoamil spirti, DMAB və qatı xlorid turşusundan ibarət olub *E. coli* və bir çox patogen mikroorganizmlərin təsdiqlənməsində istifadə olunur) reagentlərinin tərkibinə daxildir.

Asetofenonlar da müasir üzvi sintezdə geniş istifadə edilir və onların tətbiqinə aid çoxsaylı işlərə rast gəlinir. Bunlara misal olaraq bioloji aktiv xalkon, tiosemikarbon, indol, pirazol, eləcə də liqand kimi tətbiq əhəmiyyəti olan Schiff əsaslarının alınmasına göstərmək olar.

Göstərilənlər nəzərə alınaraq təqdim olunan iş DMAB ilə 4-metil- və 2-hidroksi-5-metilasetofenonun reaksiyası əsasında xalkon törəmələrinin sintezinə həsr edilmişdir. Bu məqsədlə tərəfimizdən komponentlərin ekvimol nisbətində, piperidinin katalitik miqdardında, etanol mühütündə, otaq temperaturunda (*E*)-3-(4-(dimetilamino)fenil)-1-(*p*-tolil)prop-2-en-1-on və (*E*)-3-(4-(dimetilamino)fenil)-1-(2-hidroksi-5-metilfenil)prop-2-en-1-on sintez olunmuşdur.



Sintez edilən birləşmələrin quruluşu ^1H , ^{13}C NMR spektroskopiyasının köməyiylə təsdiq olunmuşdur.